

**ELEKTRON KİTABXANALAR
İNFORMASIYA CƏMIYYƏTİNİN ƏSAS FENOMENİNDİR**

dos.A.İ.QURBANOV
Fizika-riyaziyyat elmləri namizədi,
azadbey@mail.ru

X.T.ƏĞAYEVA
Biblioqrafiyaşunashlıq kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru
khuraman_v@mail.ru

Intensiv surətdə çoxalan informasiya axınının cəmiyyət tərəfindən istifadəsinin fəallılması, cəmiyyətdə informasiyanın əhəmiyyətinin artması, ondan effektiv istifadənin çatışması kitabxanaları və digər informasiya xidməti mütəxəssislərinin yeni informasiya texnologiyalarından (YIT) yararlanmağa vədar edir. XX əsrin sonu - XXI əsrin əvvəllərində əldə edilmiş belə nailiyyətlərdən biri də "elektron kitabxanalar" adlı sistemlərdir.

Açar sözlər: elektron kitabxana, informasiya resursları, kompüter texnologiyası, avtomatlaşdırma, maşınla oxunabilən, ənənəvi kitabxana, fenomen

Sahə üzrə nəzəri ədəbiyyatın təhlilinə əsasən demək olar ki, elektron kitabxanalar nisbətən geniş yayılmasına baxmayıraq, hələ də kifayət qədər nazari təhlil predmeti olmamışdır. Belə vəziyyəti adı çəkilən informasiya fəaliyyəti fenomeninin nəzəri aspektlərini araşdırmağımıza səbəb oldu.

Qeyd olunduğu kimi elmi-texniki təraqqinin inkişafı kitabxana işini de yendin formalasdır. Kompiuter program-texniki vəsiyətlərindən XX əsrin son onilliyində kitabxana işində çox geniş istifadə edilməyə başlandı. Yeni informasiya texnologiyası kitabxana proseslərinin avtomatlaşdırılmasına, istifadəçilərin kitabxana fondlarından geniş surətdə yararlanmasına şərait yaratmaqla, göstərilən xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışa imkan verdi. Onların bazasında lokal kitabxana şəbəkələri və paylaşılmış məlumat bazaları (PMB) yaradılmışa başladı.

Müsasir kitabxanalar Internetə çıxışı təşkil edir, digər kitabxanalarla maşınla oxunabilən məlumatların mühəbadiləsini həyata keçirir, özünü məxsusi təmmənli elektron informasiya resurslarını (IR) yaradır, istifadəçilərin ölkə və dünya informasiya resurslarından istifadəsini təşkil edir.

Kitabxanaların müsasir cəmiyyətdə rolunu nəzərdən keçirək mütəxəssislər belə hesab edirlər ki, kitabxanalar Internetin yalnız o

imkanlarında yararlanacaqlar ki, onlar ənənəvi kitabxana işi formalarını inkar etmir, əksinə, onu təkmilləşdirir və tamamlayırlar. Belə yanaşma fikrimizcə doğrudur, amma tam deyildir. Hesab edirik ki, kitabxanalar istifadəçilərin tələbatuna operativ ödəməyə imkan verən və kitabxanalarda tətbiq edilə bilən elmi-texniki təraqqinin yaradığı istanılan imkanlardan istifadə edəcəklər. Sahə mütəxəssislərinin bir çoxu da bu fikirdədir. Belə ki, rus alimlərindən Y.N.Stolyarov qeyd edir ki, cəmiyyətin informasiyalasdırılması əsirində kitabxanalar yalnız "öz mahiyyətin bütünlükü qoruyaraq, öz imkanlarını" genişləndirirler. Bununla yanaşı, Internet ənənəvi kitabxana xidmətinin hayata keçirilməsi "imkanlarını dəfəslərlə gücləndirir"(6, s.26-27).

Müsasir dövrdə kitabxanala yeni nəfəs vermayın vaxtı galib qatmışdır. Bu bir çox mütəxəssislərin və istifadəçilərinin mülahizələrinə görə, özünü XX əsrin sonlarında rəqəmsal (elektron) kitabxanaların meydana gəlməsində göstərir. Sahə üzrə terminoloji aparıcı nəzərdən keçirək.

Hazırda elektron kitabxana sahəsində terminologiya hələ ki, sabit məna qazanmamışdır və inkişaf prosesində daimi dayışır.

Elektron kitabxana ilə bağlı dayanıqlı terminologiyanın yoxluğunu mütəxəssislər bu sahədəki fikir çoxluğu və təriflərin formalaşdırılmasının çatılıyi ilə izah edirlər və daqiqləşdirilməsinin vacibliyini vurgulayırlar. Daha bir fikir söylənir ki, elektron kitabxananın şəhri "son onillikdə kitabxanalarla nüfuz etmiş informasiya texnologiyalarının an çox mübahisə doğuran və dəha çox müzakirə olunan elementidir" ki, "bu vaxta qədər elektron kitabxananın birmənəli torifi yoxdur", "bir çox kitabxanaçılar elektron kitabxananı həm bir CD-RÖM kimi, eləcə də bütövlükde Internet adlandırırlar..."(8, s.42).

Keçmiş dövr ərzində bir sira müelliflər bu problemi nəzərdən keçirmişlər. Rus alimlərindən A.I.Zemskov və Y.L.Shayberqin "Elektron kitabxanalar" darslılığında "elektron kitabxanalar" anlayışının terminlər sisteminin formallaşması mərhələləri qisa formada nəzərdən keçirilir(3).

Qeyd edək ki, kompüter sistemlərində və texnologiyalarında "kitabxana" anlayışı ənənəvidən fərqli olaraq bir qədər başqa mənası edir. Bu, müxtəlif maşınla oxunabilən məlumatların strukturlaşdırılmış kütləsidir. Bir çox mütəxəssislər qeyd edirlər ki, "elektron kitabxana" söz birləşməsi "fayloteka", "resursoteka", "adresoteka", "mediateka" və yaxud "elektron fond" terminləri ilə əvəz edilə bilər (3, s.29).3 Onlar haqlı olsalar da, hazırda bu terminlərən hər hansı birinin istifadəsi möqsədəyən deyildir.

Nəzəri ədəbiyyatda dəha çox 4 əsas leksik vahid "elektron", "rəqəmsal", "virtual" və "hibrid" kitabxana anlayışları istifadə olunur. Nəzərdən keçirilən terminlər 2 səzdən ibarətdir ki, onların da ikinci sözü hər biri üçün ümumi olan kitabxana sözüdür. Bu leksik vahidlərin bərabər

dərəcədə istifadəsi mümkündür və müasir kitabxanaların fəaliyyətinin müxtəlif aspektlerini müyyəyən edir.

Mütəxəssislər "elektron kitabxana" anlayışı ilə müxtəlif terminoloji aspektləri əlaqənləndirirlər. Tanımlı rus alimi A.I.Zemskov elektron kitabxanaların yaradılmasına işarə kimi (elektron kitabxana -strukturlaşdırma və informasiyanı asan alda etmənin vahid ideologiyası ilə vəhdət təşkil edən lokal və ya paylaşırlımlı resurslardır) və yaxud paylaşırlımlı resurslara çıxışın tamın edilməsinə işarə kimi (elektron kitabxana- lokal və ya uzaq məsafədən istifadəçilərə xidmət etməyə qadir olan uzaq və ya lokal resurslara tematik istiqaməti çıxış sistemidir) kimi tarif verir.

Bir çox mütəxəssislər elektron kitabxanaya (EK) həm lokal, həm də uzaq elektron resursları tematik istiqaməti çıxış sistemi kimi baxırlar. Bu yanışma daha çox elektron kitabxananın İnternete portallar şeklinde istifadəsinin münkənlüyü haqqında bir sira mütəxəssislərin mülahizələrində özünü göstərir. Amma, elektron kitabxana təkcə elektron informasiya resurslarının tematik kolleksiyası deyil, problemin digər aspektləri burada nəzərə alınmamışdır.

Rus alimləri A.I.Zemskov və J.L.Şrayberq ikinci varianta üstünlük verirlər. Elektron kitabxana haqqında onlar tərəfindən verilmiş sonuncu tarif "Elektron kitabxanalar" adlı dörslikdə öz əksini tapmışdır. "Elektron kitabxana -strukturlaşdırma və informasiyanı asan alda etmənin vahid qaydası ilə vəhdət təşkil edən lokal və ya paylaşırlımlı elektron resursların məcməsudur" (3, s.31). Güman edirik ki, elektron kitabxananın bu şəhəri, onu bir fenomen və XXI əsrin yeni kitabxana növü kimi dolğun xarakterizə etmir. Belə ki, tarif elektron kitabxananın osas tərəflərini tam əks etdirir. Axı istanilen kitabxana təkcə fond olmayıb, işçilərə, istifadəçilərə və o cümlədən maddi-tekniki bazaya malikdir.

Tanımlı rus alimi Y.N.Stolyarov yuxarıda adları çəkiliş mütəxəssislərin verdiği tarife osşaslanmanın mümkün olduğunu təsdiq edir, "elektron kitabxananı "lokal və ya uzaq istifadəçilərə xidmət etməyə qadir olan uzaq və ya yerli elektron resurslara çıxış sistemi" (7, s.20) hesab edir və ənənəvi kitabxanadan keyfiyyət forqını onurla izah edir ki, elektron kitabxana "tele-kommunikasiya rejimində uzaq, paylaşırlımlı, müxtəlif növlü və olduqca müxtəlif sahibkarlara məxsus olan sənədlərə operativ çıxış təmİN edir". Şübhəsiz ki, bu açıqlama elektron kitabxana haqqında təsəvvürləri genişləndirir. Sistem anlayışının bura daxil edilməsi tamamilə doğrudur. Buna baxmayaraq, o elektron kitabxananı sistem kimi tam xarakterizo etmir, onda xidməti personal xatırladırmır.

Bir sıra mütəxəssislər elektron kitabxana haqqında daha geniş yayılmış fikirləri sistemləşdirməyə çalışaraq aşağıdakı üç qrupu ayıırlar:

- ənənəvi kitabxanaların avtomatlaşdırılması;

İnternetdəki məlumat bazalarının istifadəsi;

- Elektron formada və şəbəkədə olan istenilən informasiyanın toplanması"(5, 4. Bununla yanaşı onlar həm də qeyd edirlər ki, "bu mülahizələri düzgün hesab etmək çətin ki, məmkündür" və "hal-hazırda EK haqqında vahid fikir formalşamamışdır")

"Elektron kitabxana"nın müxtəlif mövzulara aid sahələrdə mütəxəssislər tərəfindən təqdim edilmiş tərifinin tədqiqi nticəsində EK-nin sistem kimi müəyyənləşdirilməsi ilə əlaqədar aşağıda göstərilən 5 osas yanşamanı xüsusiyyəti qeyd etmək məmkündür.

Araşdırılmalarə əsasən demək olar ki, elektron kitabxana:

1. İnternet mühitində müxtəlif elektron informasiya resurslarına (ElR) çıxış təmİN edən elektron informasiya resurslarının müştəqil fondudur.
2. Şəxsi, lokal və ya Internet mühitində uzaq elektron informasiya resursları fondlarına (külliyyatlara, toplulara) çıxış təklif edən ənənəvi kitabxana daxilində yarımbölüm və ya web-saytdır.
3. Elektron kitabxananın əvvəlki variantının xüsusiyyətlərinə malik avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin elementidir.
4. Internet mühitində istenilən ümuməciq ElR-larına vahid giriş interfeysiində özündə əks etdirən vahid (territorial, dövlət və ya dünyəvi) informasiya-telekommunikasiya məkanının tərkib hissəsidir.
5. Elektron kitabxana istanilen halda, hər birində eyni zamanda sadalanan imkanlarının istifadəsini nəzərdə tutan yeni kitabxana növüdür.

Bu təqdimat şartlı olsa da, başqa variant hələ ki, mövcud deyil. Bu cür yanşama elektron kitabxananın məzmununu, funksiyalarını, imkanlarını, inkişaf yollarını və s. tədqiq etməyə imkan verir.

Beləliklə, elektron kitabxanalar Internet vasitəsilə bir-birləri arasında və ya xarici aləmlə informasiya müraciətlərini həyata keçirən, paylaşırlımlı elektron kitabxanalar sisteminin özündə əks etdirən ümumilikdədirilmiş məhfumdur. Elektron kitabxana-ənənəvi kitabxanadan fərqli olaraq dənənəqədən geniş məhfundur və ümumilikdədirilmiş mənəvədə ümumi çıxış prinsiplərini özündə birləşdirən paylaşırlımlı elektron resurslarının məcməsu kimi başa düşülməlidir.

Ədəbiyyat

1. Антопольский А.Б. Концепция электронных библиотек / А.Б Антопольский, К.В.Бигурский (Электронный ресурс)/ Электронные библиотеки.-1999.-Т.2.Вып.2.- режим доступа <http://iis.ru/el-bib/1999>)
2. Захаров А.Электронные документы: способы и формы представления /А.Захаров //Библиотека.-2000.-№11.-С.29-31)

3. Земков А.И. Электронный библиотеки: учебник для вузов / А.И.Земков, Я.Л.Шрайберг.-М.:Либера,2003.-352с
4. Лавренова О.А. Электронная библиотека (Электронный курс)/О.А.Лавренова// Библиотечная энциклопедия.-М.:РГБ,2004.-Режим доступа: <http://www.rsl.ru/pub.asp?bib> (Артс В. Электронные библиотеки /В.Армс.-М.:ПИК ВИНИТИ,2001.-274 с)
5. Развитие электронных библиотек: мировой и российский опыт, проблемы, перспективы/ У.Горный, К.Вигурский; Под ред. И.Семенова; Моск.Центр Карнеги.-Б.:Гендальф,2002.-С.158-188
6. Столяров Ю.Н. Библиотечный фонд правовой документации / Ю.Н Столяров.-М.:Либера,2003.-256 с.
7. Столяров Ю.Н.Библиотека-двуоконтурная система / Ю.Н.Столяров //Научные и технические библиотеки.-2002.-№11.-С5-24.
8. Шрайберг Я.Л. Библиотеки и информационные технологии: десять лет спустя / Я.Л Шрайберг // Научные и технические библиотеки.-2004.-№1.-С25-55.

Цифровые библиотеки феномен информационного общества

доц.А.И.Курбанов
Х.Т.Агаева

Резюме

Развитие электронной библиотеки, ее сходства и различия с традиционной библиотекой, различные названия, данные электронной библиотеки, российских и американских определений экспертов, данных электронных теоретической литературе приведены в статье.

Ключевые слова: электронная библиотека и информационные ресурсы, компьютерные технологии, автоматизация, машина охапабилən традиционной библиотеки, феномен

Digital libraries are the phenomenon of information society

Ph.dr.A.I.Qurbanov
Phd. X.T.Aghaeva

Summary

Development of an electronic library, its similarities and differences with the traditional library, various names given to e-library, russian and american experts definitions given to electronic library in theoretical literature are shown in the article.

Key words: electronic library and information resources, computer technology, automation, machine oxunabilən traditional library, the phenomenon